

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKİ DÖVLƏT UNIVERSİTETİ**

FƏNN SİLLABUSU

Təsdiq edirəm _____ Prof.C.Ə.Nəcəfov
(kafedra müdürü)

İmza: _____ 

Tarix: “05” fevral 2020-ci il

Kafedra: Zoologiya

Fakültə: Biologiya

İxtisas: Biologiya

Qrup: 106,107

Kurs: III

I. Fənn haqqında məlumat

Fənnin adı : BITKI VƏ HEYVAN EKOLOGIYASI (Onurğasız heyvanların ekologiyası)

Tədris yükü(saat) cəmi : 90(30) saat: mühazirə 45(15); seminar: 45 (15) saat

Tədris ili: 2019-2020; VI semestr; Bölmə: azərbaycan

Kredit sayı : 8 kredit

I. Müəllim haqqında məlumat

b.e.n., dos. Əliyev Saleh İltimas oğlu

Məsləhət günləri və saatları: I-V, 10.30- 15.00

E-mail ünvanı: alisaleh@mail.ru

İş telefonu: (+99412 539-08-81)

Tələb olunan dərsliklər və dərs vəsaitləri

Əsas:

Hümbətov Ə.M., Süleymanov İ.Ə. Onurğasız heyvanların ekologiyası, Bakı 2015

Əlavə:

Hümbətov Ə.M, Əliyeva M.Q. “Entomologiya və bitki mühafizəsi”, Bakı-2015.383 s.

II. Fənnin təsviri və məqsədi:

“Heyvanların ekologiyası” ümumi ekologiyanın bir hissəsi olub, onurğasız heyvanların ətraf mühitlə qarşılıqlı əlaqəsini, eləcə də adaptiv uyğunlasmalarını öyrənir.

“Heyvanların ekologiyası” kursu ekolojiya, onurgasızlar zoologiyası, hidrobiologiya, coğrafiya kimi elmləri ilə sıx əlaqədar inkişaf edir. Fənnin tədrisi zamanı tələbələr onurgasızların ekologiyasının əsasları, mühit faktorlarının onurgasızların təkamülündə rolü, onların heyvanlara təsirini, bunun nəticəsində heyvanlarda baş verən fizioloji, ekoloji dəyişikliklər kimi biliklərə yiyələnmiş olurlar.

Kursun məqsədi: Fənnin tədrisində məqsəd - tələbələri mühit faktorlarının onurgasız heyvanlara təsirinin ümumi qanuna uyğunluqlarını, onların morfolojiyasında, davranışında rolunu və həmcinin heyvanlara kompleks təsirini müəyyənləşdirməkdən ibarətdir.

Bu fənnin öyrənilməsi nəticəsində bakalavr:

-Bilməlidir:

Heyvanların həyat fəaliyyətinin xarakterik xüsusiyyətlərini xarakterizə etməyi, heyvanların yayılması, müxtəlifliyi;

-Bacarmalıdır:

Heyvanların nümayəndələrini təbii mühitdə əyani olaraq tanıyalaraq sistematik vəziyyətini müəyyən etməyi;

-Yiyələnməlidir:

Heyvanların qorunması üçün dövlətin və əhalinin həyata keçirdiyi tədbirlərə

III. Fənnin təqvim planı:

Həftələr	Mövzunun adı və qısa icmalı	Mühazirə	Məşğələ	Saat	Tarix
3	Mövzu №1 MÖVZU № 1. Giriş. Heyvanların ekologiyasının predmeti, məsələləri və məqsədi Qısa icmalı: Hələ Aristotel eramızdan əvvəl 384 - 322, Pliney 23 - 79 e.ə., R. Boykonun (1627 - 1691) əsrlərində yaşayış mühitinin orqanizmlərin həyatında əhəmiyyəti və onların müəyyən yaşayış yerində məskunlaşması məsələlərinə toxunulur. Aristotel ona məlum olan bütün heyvanları (onlar 500-ə yaxın olmuşdur) iki qrupa ayırmışdır: 1) qana malik olan heyvanlar və 2) qansız heyvanlar. Birinci qrupa o, ali hevanların hamısını (məməlilər, quşlar, sürünlər və balıqlar); ikinci qrupa isə həşəratları, xərcəngləri, molyuskları və digər ibtidai heyvanları aid etmişdir. Bu ilk zooloji sistem elmdə uzun müddət hökmranlıq etmişdir. Bundan başqa Aristotelin işlərində bir sıra qiymətli fikirlər, ümumiləşmələr və həmcinin orqanizmin hissələri arasında olan korelyativ əlaqələr haqqında təlim də vardır. Qədim dövrdən başlayaraq heyvanların ətrah mühitlə qarşılıqlı təsirini öyrənən alımların işlərinə nəzər salsaq onları tarixən aşağıdakı dövrlərə bölmək olar. (nəzərinizə çatdırım ki, biz heyvanların mühitlə təsirinin öyrənilməsini tam incəliklərinə kimi eks etdirmirik). 1551-1587-ci ildə İsvəçə təbiətşunası	+		2	27.02.20

	<p>Konrad Qesner(1516-1565) 5 cildlik "Heyvanların tarixi" əsərində Aristotelin heyvanların təsnifatınınə əsas tutaraq heyvanları həmçinin mühit şəraitinə görə təsvirini vermişdir.</p> <p>1670- ildə ingilis kimyaçısı və fizik Robert Boyle(1627-1691) orqaniznlərə aşağı atmosfer təzyiqinin təsirini eksperimentlə öyrənmişdir.</p> <p>1734-1742-ci illərdə fransız təbiətşünası Rene Ryümer(1683-1757) 6 tomluq "həşəratın tarixi haqqında memuarlar" əsərində həşəratın həyat tərzini müxtəlif aspektlərdən işıqlandırmışdır.</p> <p>XIX əsin birinci yarısında zoologiyada heyvanlar aləminin tarixi inkişafı ideyası meydana çıxdı. J. Küvyeninmüasiri və həmyerli olan E. Joffrua Sent İler mühit amillərinin birbaşa təsiri nəticəsində növlərin dəyişilməsi ideyasını inkişaf etdirmişdir</p> <p>Məşhur fransız bioloqu Jan Batist Lamark(1744-1829) orqanizmlərin həyatında mühit faktorlarının rolu haqqında öz əsərlərində məlumatlar vermişdir.</p> <p>L. Lamark (1744 -1829) və T. Maltus (1766 - 1834) ilk dərə olaraq insanların təbiətə təsirini neqativ nəticələrinin haqqında xəbərdarlıq edirdi.</p> <p>V. Edvardsın (1824) «Fiziki faktorların həyata təsiri» kitabı ekoloji və müqayisəli fiziologiyam başlanğıcım qoydu.</p> <p>1840-ci ildə alman alimi Libix minimum haqqında qanun kəşf etmişdir.</p> <p>1863 cü il - Amerikada Q. Marşın insanın ətraf mühitə təsirinin neqativ halları haqqında kitabı nəşr olunur.</p> <p>1911-ci ildə- V.Şelford tərəfindən ekoiloji optimum yəni növlərin dözümlülüyü haqqında qanun kəşf edildi.</p> <p>1912-ci ildə alman zooloqu R. Qessenin heyvanların ekologiyası haqqında çox elmi məlumatları çıxdı. 1920-1930- ci illərdə- artıq xarici və rus ekoloqlarının işlərində ekologiyada biosenoloji istiqamətlər öz əksini tapmaga başladı. (Zernov, Sukaçev, Beklemişev, Tinemann).</p> <p>1925-ci ildə A. Lotki parazit-sahib, V. Volterr yirtıcı-qənim münasibətlərinin riyazi modelini hazırlanmışdır.</p> <p>1931-ci il-Amerikada R. Çempen Heyvanların ekologiyası monoqrafiyası çap olunur. Bu monoqrafiyada heyvanların say dinamikası haqqında məlumatlar öz əksini tapmışdır.</p> <p>1930-40-ci illərdə heyvanların ekologiyası haqqında K. Frideriksin, F. Bodengeymen, D. N. Qoşqarovun yeni məlumatları çap oldu.</p> <p>1932-ci ildə- bioloq Q. Qauze kulturalarda müxtəlif infuzorların yaşamaq uğrunda mübarizəsini öyrənmişdir.</p> <p>1942-ci ildə V.N. Sukaçevbiosenologiya terminini elmə gətirdi.</p> <p>1955-ci ildə ilk dəfə olaraq N.P.Naumovun 1963-cü ildə Heyvanların</p>			
--	--	--	--	--

	ekologiyası kitabı çapdan çıxır. Oxu materialları Hümbətov Ə.M., Süleymanov İ.Ə. Onurğasız heyvanların ekologiyası, Bakı 2015, s. 5-20			
5	<p>Mövzu №2 MÖVZU № 2.Ekoloji faktorlar haqqında ümumi məlumat</p> <p>Qısa icmali: Ekoloji ədəbiyyatda ekoloji faktorları ənənəvi olaraq iki əsas qrupa böлürlər: abiotik və biotik. Abiotik faktorlara iqlim (temperatur, işıq, rütubət, atmosfer təzyiqi və s.), torpaq və suyun fiziki xassələri aid edirlər. Biotik faktorlara - qida, növ daxili və növlər arası qarışqılı əlaqələr daxildir.</p> <p>Ekoloji faktorların ilkin sadə təsnifatı qeyri dəqiq olduğundan ekoloqlar ekoloji faktorların digər təsnifatını işləyib hazırlamışlar. Smitin (1966) işləyib hazırladığı təsnifata əsasən ekoloji faktorlar iki kateqoriyaya bölünmüşdür: populyasiyanın sıxlığından asılı olan faktorlar və populyasiyanın sıxlığından asılı olmayan faktorlar. Birinci kateqoriyadan olan faktorların mənfi təsiri nəticəsində tələf olan fəndlərin faizi onların ümumi sayından və ya sıxlığından asılı deyil. İkinci kateqoriyadan olan faktorların təsirindən tələf olan fəndlərin faizi onların sayına paralel olaraq artır.</p> <p>Bəzi ekoloqlar təsir mexanizminə görə ekoloji faktorları iki əsas qrupa böлürlər: <i>vital</i> (energetik) və <i>signal</i>. Vital faktorlar organizmin həyat fəaliyyətinə birbaşa təsir göstərək onların energetik halını dəyişir. Mühitin temperaturu, qida, rəqabət, yırtıcılıq, parazitizm kimi faktorlar vital faktorlardır. İkinci qrup faktorlar siqnal rolu oynayır və ətraf mühitin energetik xarakteri haqqında informasiya daşıyır. Bəzi faktorlar eyni zamanda həm energetik, həm də siqnal təsirinə malikdir.</p> <p>Ekoloji faktorların yuxarıda göstərdiyimiz təsnifatlarından başqa A.S.Monçadskinin (1931) də təklif etdiyi təsnifat vardır. A.S.Monçadskinin təsnifatına görə bütün ekoloji faktorlar üç qrupa bölündür: ilkin dövrü faktorlar, ikincili dövrü faktorlar və dövrü olmayan ekoloji faktorlar. İlkin dövrü faktorlara misal olaraq işıqlanmanın müddətinin və intensivliyinin sutka mövsüm və illik dəyişməsinin dövrülüyü, temperaturun dəyişməsi, qabarma və çəkilmə ilkin dövrü faktorlardan olub, organizmlərdə bir sıra adaptiv reaksiyaların formallaşmasına təsir göstərir. İlkin dövrü faktorların müntəzəm tsikli Yer üzərində həyatın əmələ gəlməsindən əvvəl mövcud olmuşdur və Yerin öz oxu və Günəş ətrafinda hərəkətindən doğan faktorlardır. Buna görə də ilkin dövrü ekoloji faktorlar daha qədim olub, organizmlərin irsi aparatında daha davamlı (sarsılmaz) möhkəmlənmişdir.</p> <p>Ekoloji faktorlarının bütün təsnifat</p>	+	2	12.03.20

	<p>müxtəlifliyinin əyani illustrasiyası görkəmli fransız alimi P.Dajonun tərtib etdiyi cədvəldə verilmişdir</p> <p>Oxu materialları</p> <p>1.Hümbətov Ə.M., Süleymanov İ.Ə. Onurğasız heyvanların ekologiyası, Bakı 2015, s. 25-32</p> <p>2.Hümbətov Ə.M, Əliyeva M.Q. "Entomologiya və bitki mühafizəsi", Bakı-2015.292-302 s.</p>			
7	<p>Mövzu № 3 Mühitin abiotik faktorları</p> <p>Temperatur və işiq</p> <p>Qısa icmali: ABIOTİK FAKTORLAR-temperatur, işiq radiaktiv şüalanma, təzyiq, havamn rütubəti, suyun duz tərkibi, hava, axınlar, ərazinin relyefi bütün bu şususiyətlər canlı orqanizmlərə biraşa və ya dolayı yolla təsir göstərir.</p> <p>Temperatur faktoru və onurasız heyvanların həyat fəaliyyəti.Mühitin temperaturu ilkin dövrü ekoloji faktorlardan biri olub, canlı orqanizmlərə bir başa və digər faktorları (rütubət, qida və s.) dəyişməklə dolayısı yol ilə təsir edir.</p> <p>Ümumiyyətlə canlı orqanizmlər müəyyən temperatur həddində aktivliyə malik olurlar.</p> <p>Canlı orqanizmlər temperatura münasibətinə görə müxtəlif ekoloji qruplaşmalar əmələ gətirirlər: kriofil və termifillər.</p> <p>Kriofil orqanizmlər: bu orqanizmlər soyuğu sevən və bu mühit şəraitində yaşamağa uyğunlaşan orqanizmlərdir.</p> <p>Termofil orqanizmlər: onlar üçün optimal temperatur yüksək temperatur həddinə təsadüf edir.</p> <p>Onurğasız heyvanlarda temperatur kompensasiyası.Bir şox poykiloterm heyvanlar cox dəyişkən temperatur şəraitində maddələr mübadiləsini az və ya cox dərəcədə sabit vəiyyətdə saxlaya bilirlər. Bu hal temperatur kompensasiyası adlanır və heyvanlarda təkamül nəticəsində qazanılmış biokimyəvi adaptasiyaya misaldır.</p> <p>Termotənzimləmə.Onurğasız heyvanlar öz bədən temperaturlarını müxtəlif yollarla tənzimləyirlər:</p> <ol style="list-style-type: none"> 1. Biokimyəvi tənzimləmə-maddələr mübadiləsinin intensivliyinin dəyişilməsi 2. Fiziki termotənzimləmə- istilikvermə səviyyəsinin dəyişilməsi 3. Etoloji termotənzimləmə (davranış reaksiyaları) <p>İqlim şəraitindən asılı olaraq yaxın heyvan növlərində ölçülərin bədən nisbətlərinin dəyişilməsi baş verir. (XIX əsrдə empirik qaydalara müvafiq təsvir olunmuşlar)</p> <p><i>Berqman qaydası</i>-əgəq iki heyvan növü bir-birindən ölçülərinə görə fəqlənilərsə, onda onlarda ölçüləri iri olan daha soyuq ərazilərdə,</p>	+	2	16.03.20

	<p>kiçik ölçüyə malik olanlar isə isti iqlim şəraitində yaşayır.</p> <p><i>Allen qaydası</i>- əger iki növ müxtəlif iqlim şəraitində yaşayırlarsa bədən səthinin onun həcmində nisbəti yüksək enliklərə qalxdıqca azalır.</p> <p>Rütubətlilik.Orqanizmin bir tamlıq kimi mövcüdüluğu, onda gedən biokimyəvi reaksiyaların gedişi yalnız müəyyən miqdarda suyun olması ilə həyata keçirilir. Su canlıları üçün su balansının tənzimlənməsi böyük əhəmiyyətə malikdir. Su balansının saxlanması xüsusiyəti orqanizmin hansı ekoloji şəraitdə yaşamasından və həyat tərzində asılıdır. Bu nöqtəyi nəzərdən heyvanlar müxtəlif qruplaşmalar əmələ getirirlər. <i>Hiqrofillər (rütubətsevərlər) və kserofillər(quraqlıqsevərlər), aralıq növlər mezofil</i> adlanır.</p> <p>Həşəratlar arasında ağaçqanadlar hiqrofillər. Onlaraxşam və səhər saatlarında bəzən gündüzlər yağışlı havada aktiv olurlar. Atlı böcəklər, qarabədən böcəklər, səhra çeyirkələri isə kserofillərə misaldırlar. Onurğasızlarda su balansının tənzimlənməsi etoloji, morfoloji, fiziologiya yollarla həyata keçirilir.</p> <p><i>Etooji uyğunlaşmaya</i> su olan ərazilərin axtarılması, torpaqda yuvaların qazılmasını misal göstərə bilərik. <i>Morfoloji uyğunlaşmaya misal</i> sidik ifrazı zamam suya qənaət edilməsidir. Arid onalarda yaşayan həşəratlarda malpigi borularının sərbəst kor qurtaran hissələri ilə arxa bağırsağın divarı ilə six əlaqədə olaraq onun içərisində suyu sorub çıxarır və yenidən bədənə qaytarır. Səhra böcəklərində, parəbizənlərin sürfələri və s.</p> <p><i>Bir çox su</i> orqanizmlərində zulallarının dağılması ammiakin əmələ gəlməsinə səbəb olur. Onun əmələgəlməsinə çoxlu miqdarda su lazımlı olur. Quru onurgasızları arasında ammiak yalnız rutubət çox olan yerlərdə yaşayan heyvanlarda əmələ gəlir.</p> <p>Radiasiya işıq şüalanması ekoloji faktor kimi</p> <p>Günəş- bütün canlı orqanizmlərə həyat fəaliyyəti üçün əsas Enerji mənbəyidir. Əger hesab etsək ki, Yerə Günəş enerjisinin 100% düşür, onda demək olar ki, onun 19% atmosferdən keçərkən udulur, 34% yenidən əks okunaraq Icosmosa qaydırır, 47% Yer kürəsinə düz vəya yayılmış radiasiya şəklində düşür. Düz istiqamətdə düşən Günəş radiasiyasının uzunluğu 0,1- 0,30000nm bərabərdir. Spektrin Ultrabənövşəyi hissəsi 1 -5 %, görünən hissəyə 16-45%, infraqırmızı hissə 49-84% təşkil edir. İşiga münasibətinə görə də orqanizmlər müxtəlif ekologi qruplaşmalar əmələ getirilərlər: FOTOFILLƏR (işıqsevərlər), fotofob (kölgəsevərlər), evrifot (geniş işıq doapazonunda yaşaya bilənlər), stenofot (Ya qaralıqda ya da işıqda yaşayanlar)</p> <p>Fotoperiodizm. Günün uzunluğuna qarşı orqanizmlərin cavab reaksiyası fotoperiodizm adlanır. Belə ki, sutka ərzində baş verən uzun</p>		
--	---	--	--

	<p>fotoperiod əksər həşərat növlərinin maneəsiz inkişafına kömək edir, yayın sonu payızın əvvəllərində fotoperiodun qışlaşması, diapauza halına keçidi stimullaşdırır.</p> <p>Oxu materialları</p> <p>1.Hümbətov Ə.M., Süleymanov İ.Ə. Onurğasız heyvanların ekologiyası, Bakı 2015, s. 37-75</p> <p>2.Hümbətov Ə.M, Əliyeva M.Q. "Entomologiya və bitki mühafizəsi", Bakı-2015.303-311, 314-20 s.</p>			
9	<p>Mövzu № 4 . Biotik faktorlar. Biosenozlar. Biosenozda qida əlaqələri.</p> <p>Qısa icmalı: Həşəratın həyatında onun müxtəlif canlı organizmlərlə qarşılıqlı əlaqəsi mühüm rol oynayır. Həşəratın yaşadığı mühitdə qarşılıqlı əlaqədə olduğu bütün canlı varlıqlar bütövlükdə mühitin biotik faktorları kimi təzahür edir.</p> <p>Biotik faktorlar dedikdə müəyyən ərazidə mövcud olan müxtəlif növlərin fəndləri və eyni növün fəndləri arasında olan qarşılıqlı əlaqələr nəzərdə tutulur.</p> <p>Klements və Shelford (1939) bu qarşılıqlı əlaqələri koaksiya adlandırmışlar.</p> <p>Biotik faktorlar iki qrupa bölündür: <i>homotipik</i> və <i>heterotipik</i> reaksiyalar.</p> <p>Eyni növün fəndləri arasında mövcud olan qarşılıqlı əlaqələri homotipik, müxtəlif növlərin fəndləri arasındaki qarşılıqlı əlaqələri heterotipik reaksiyalar adlandırırlar.</p> <p>Homotipik reaksiyalara misal olaraq qrup effektini, kütləvi effekti, kannibalizmi və növdaxili rəqabəti göstərmək olar.</p> <p>Həşəratın bir çox dəstələrinin nümayəndələrində <i>qrup effekti</i> mövcuddur. Qrup effekti populyasiyadakı fəndlərin davranışında, artım məhsuldarlığında (reproduksiyasında), inkişaf sürətində, hətta bəzən heyvanın morfoloji və fizioloji xüsusiyyətlərində özünü göstərir.</p> <p>Növdaxili qarşılıqlı əlaqə formalarından biri kannibalizmdir. Məsələn, may böcəyinin üçüncü yaşda olan ağsurfələri ikinci və birinci yaşda olan surfingələrini tələf edirlər. Bu səbəbdən təbiətdə may böcəyinin yetkinfəndlərinin ucuşu hər üç ildən bir baş verir.</p> <p>Növdaxili rəqabətin iki əsas formasını ayırdırlar. Bir başa adlandırılan rəqabət formasında (bir başa rəqabəti bəzən interferensiya adlandırırlar). Fəndlər bir-birinə təcavüzkar formada təsir göstərir. Interferensiya zamanı təcavüzkarlıq həmişə müşahidə edilmişdir. Bəzən daha güclü fərd öz davranışını ilə başqa fəndləri çoxalma, qidalanma və gizlənmə yerindən məhrum edə bilər.</p> <p>HETEROTİPİK REAKSİYALAR. Yaşayış mühitində olan müxtəlif növlərin bir-birinə təsiri müsbət, mənfi qarşılıqlı və birtərəfli ola bilər. Növlər arasında mənfi qarşılıqlı təsire misal</p>	+	2	09.04.20

	<p>olaraq ammensalizmi, rəqabəti (növlərarası mübarizə), yırtıcılığı və parazitizmi, müsbət, qarşılıqlı əlaqələrə isə mutualizmi, sinoykiyanı (sadə kirayənişin), kommensalizmi və əməkdaşlığı göstərmək olar. Ammensalizm adlandırdan növlərarası əlaqə formasında növlərdən biri (ammensal) əziyyətə düşcar olduğu halda, digəri (ingibitor) narahatçılıq keçirmir. Ammensalizm bitkilərdə, göbələk və bakteriyalarda məlumdur.</p> <p>Oxu materialları</p> <p>1.Hümbətov Ə.M., Süleymanov İ.Ə. Onurgasız heyvanların ekologiyası, Bakı 2015, s. 138-144</p> <p>2.Hümbətov Ə.M, Əliyeva M.Q. "Entomologiya və bitki mühafizəsi", Bakı-2015, 333-339s.</p>			
11	<p>Mövzu № 5. Onurgasız heyvanların yaşayış mühiti</p> <p>Qısa icmalı: Yer üzərindəki bütün canlılar 4 mühit şəraitində yaşamağa uyğunlaşmışdır: su mühiti, Quru-hava, Torpaq, canlı orqanizmlər.</p> <p>Su yaşayış mühiti kimi Hidrobiontların adaptiv xüsusiyyətləri.Təkamül piosesində su mühitində yaşayan orqanizmlər, yuxarıda qeyd olunduğu kimi, bir-birindən bir sıra əlamətlərlə fərqlənən 3 əsas ekoloji mühitdə (plankton, bentos, neyston) yaşamağa uyğunlaşmışlar.</p> <p>Plankton və nekton.Planktonda yaşayan orqanizmləri ölçülərinə görə megaloplanktona makro-, mezo-, mikro- və nannoplanktona bölnürler.</p> <p>Neyston, pleyston və pelaqbentos.Su kütləsinin səthi gərilmə pərdəsi bir sıra orqanizmlər üçün xüsusi biotop hesab olunur ki, bu qruplaşmanı neyston və pleyston adlandırırlar.</p> <p>Bentos və perifiton.Su hövzələrinin dibində - torpaq örtüyündə (endobentos) və onun üzərində (epibentos) formalasən orqanizmləri bentik orqanizmlər və ya bentos, sudakı bərk substratların, gəmilərin suda olan hissələrinin və hidrotexniki qurğuların üzərini örən canlıları bioloji təbəqə və ya perifiton adlandırmaq qəbul olunmuşdur.</p> <p>Bentik orqanizmləri - bentosu - ölçülərinə görə mikro-, meyo (mezo-) və makrobentos kimi 3 müxtəlif qrupa ayırlırlar.</p> <p>Torpaqla əlaqəsi olan bütün onurgasız heyvanları 3 qrupa bölmək olar.</p> <ol style="list-style-type: none"> 1. Geobiontlar-(daim torpaqda yaşayan canlılar)- bunlara yağış qurdunu, çox qılıqları və s. göstərmək olar. 2. Geofillər-(inkışafının müəyyən mərhələsini torpaqda yaşayanlar)-bunlara böcəklərin süfrələri, yastıbügli böcəklər, xırıldaq böcəklər aiddirlər. 3. Geoksenlər-(torpaqla müvəqqəti temasda olanlar)- bunlara bəzi həşaratlar 	+	2	23.04.20

	<p>aiddirlər. Həyat tərzi torpaqla əlaqəli olan canlılarda həmin şəraitə məxsus müxtəlif uyğunlaşmalar əmələ gelir.</p> <p>Həyat tərzinə və ölçülərinə görə torpaq heyvanları 3 qrupa bölmək olar; mikrofauna, mezofauna və makrofauna. Bəzən ölçülərinə görə mikrofaunadan nanofaunam, makrofaunadan isə meqafaunanı ayırib ayrıca qeyd edirlər.</p> <p>Nanofauna-bir hüceyrəliibtidai orqanizmlər olub, ölçüləri 0,02- 0,08 mm-dən çox olur. Bunlar torpağın su fraksiyasında, su ilə dolmuş boşluqlarında yaşayırlar.</p> <p>Mikrofauna-bu qrupa çox hüceyрeli makroskopik heyvanlar-rotatorilər, nematodlar, astacalar və s. aiddirlər. Bunları bəzən manofaunaya bəzəndə də su canlılarına aid edirlər. Bunlar rütubətli mühitdə su və su buxarı ilə əhatə olunmuş torpaq məsamələrində yaşayırlar.</p> <p>Mezofauna-bu qrupa torpaqdə yaşayan müxtəlif çoxsaylı canlılar aiddirlər. Bu canlıları adı gözlə, lupa və el ilə toplamaq olur.</p> <p>Mezofaunani əsasən boğumayaqlılar, həşəratlar, çoxayaqlılar, hörmüçəklər və qurdalar təşkil edir.</p> <p>Makrofauna-bu qrup orqanizmlərə adətən yağış qurdu, çoxqılıllar, həşəratların sürfələri aid edilir. Bunlar üçün torpağın bərk fazası əsas mühit hesab olunur. Ona görə də hərəkət etmələri üçün özlərinə yol açmalı olurlar.</p> <p>Meqafauna-bunlara ölçüləri bir neçə sm-ə çatan iri məməli heyvanlar aiddirlər. Məs. yereşənlər(yersiçanı), iri torpaq qurdu və s. qeyd etmək olar. Meqafaunaya aid olan orqanizmlər torpağa güclü mexaniki təsir göstərirler. Nəticədə torpaq qatlarını qarışdırırlar, bitki qalıqlarını torpaq qatlarına yayırlar, torpağın təbii quruluşunu da pozurlar.</p> <p>Fitofaqlar- bunlar bitkilərin canlı hüceyrələri ilə qidalanırlar və kənd təsərrüfatına böyük ziyanlar vururlar. Məsələn; may böcəyinin sürfələri ali bitkilərin köklərini yeyib məhv etməklə, çuğundurun nematodları meyvə kökləri əmələ gələnə kimi qida köklərinə daxil olub məhv etməklə məhsul itkisinə əsaslı təsir göstərirler.</p> <p>Zoofaqlar - torpaqdə məskunlaşan bəzi heyvanlarla yırtıcılıq və ya parazitlik üsulu ilə qidalanırlar.</p> <p>Nekrofaqlar - bunlar ölmüş heyvanların cəsədindən qidakimi istifadə edirlər. Təbii ekosistemin sanitarıları rolunu oynayırlar.</p> <p>Saprofaqlar - torpaq heyvanları arasında ən çox yayılmış və əhəmiyyətinə görə faydalı qruplar hesab olunurlar.</p> <p>Canlı orqanizmlər yaşayış mühiti kimi Parazitizm mürəkkəb qarşılıqlı əlaqə formasıdır.</p> <p>Parazitin sahiblə əlaqə xüsusiyyətindən asılı olaraq bir neçə formasını ayırd edirlər. Ən geniş yayılmış parazitizm forması obliqat (məcburi) parazitizmdir. Belə parazitlər (lələkyeyənlər, bitlər və yelpikqanadlılar) sahiblərindən ayrı</p>		
--	---	--	--

	<p>yaşaya bilmirlər</p> <p>Sahibin bədənində yerləşmə xüsusiyyətlərindən asılı olaraq parazitlərin bir qismini endo-, digər qismini ektoparazit adlandırırlar. Məsələn, qanlı mənənənin bədəni daxilində parazitlik edən afelinus, yaxud ağ kələm kəpənəyinin tırtılları daxilində parazitlik edən apanteles endoparazitdirler. Endoparazitlər içərisində ziyanlı həşəratın yumurtası daxilində parazitlik edən növlər xüsusi maraq doğurur. Məsələn, bir çox kəpənəklərin yumurtalarında parazitlik edən trixoqrammalar sahibi embrion dövründə məhv etdiyindən onlar ziyanvericinin ziyanlığını sıfırı endirirlər.</p> <p>Oxu materialları</p> <p>Hümbətov Ə.M., Süleymanov İ.Ə. Onurğasız heyvanların ekologiyası, Bakı 2015, s. 104-115</p>			
13	<p>Mövzu № 6. Populyasiya anlayışı və poulyasiyanın xassələri</p> <p>Qısaicməli: Hər bir populyasiya mövcud olduğu məkanda müəyyən paylanma xüsusiyyətlərinə, sıxlığa, coxalma intensivliyinə və s. kimi xüsusiyyətlərə malikdir.</p> <p>Həşəratın yaşayış mühitində paylanma (yerləşmə) xüsusiyyətləri</p> <p>Ekoloji ədəbiyyatda populyasiyadakı fəndlərin məkanda paylanması üç əsas tipi müəyyən edilir (şəkil 1): <i>bərabər, konqreqasion (ləkeli) və təsadüfi</i>.</p> <p>Populyasiyada fəndlərin <i>sıxlığı</i> sahə və ya həcm vahidinə düşən fəndlərin orta sayı ilə müəyyən edilir. Ölüm faktiki olaraq doğulmanın antitezası olub, populyasiyadakı fəndlərin məhv olmasını eks etdirir. Populyasiyanın cinsi strukturu dedikdə populyasiyadakı erkək və dişi fəndlərin say nisbəti nəzərdə tutulur.</p> <p>Populyasiyaların dinamikası. Ekologyanın populyasiyaların dinamikasını öyrənen sahəsi populyasiya ekologiyası adlandırılır. Populyasiya dinamikasının öyrənilməsi populyasiyadakı fəndlərin sayının artıb azalma qanuna uyğunluğunu müəyyən etməyə aparan bir yoldur.</p> <p>Populyasiyadakı fəndlərin sayı və sıxlığı abiotik və biotik faktorların təsiri altında minimuma çatdıqda populyasiyadakı fəndlərin eksəriyyəti yaşayış uğrunda mübarizədə təbii seçmənin «süzgəcindən» keçdiyi üçün belə fəndlərdə biotik potensial və əlverişsiz şəraitə dözlümlülük yüksək olduğundan burada populyasiyanın əvvəlki sayı və sıxlığı tədricən artaraq əvvəlki həddə çatır.</p> <p>Hazırda hesab edilir ki, istənilən mühit faktoru şəraitdən asılı olaraq həm destabilizəedici, həm də <i>tənzimləyici</i> funksiyani yerinə yetirə bilir.</p> <p>Oxu materialları</p>	+	2	07.03.20

	1.Hümbətov Ə.M., Süleymanov İ.Ə. Onurğasız heyvanların ekologiyası, Bakı 2015, s. 196-210 2.Hümbətov Ə.M, Əliyeva M.Q. "Entomologiya və bitki mühafizəsi", Bakı-2015.365-377 s.			
15	<p>Mövzu № 7. Onuğasız heyvanlar antropogen mühitdə</p> <p>Qısa icmali: İnsanın təbiətə təsiri təkzibedilməzdır. Bu və ya digər təsərrüfat fəaliyyəti zamanı insanın cansız təbiətə və orqanizmlərə, o cümlədən həşərata təsiri olduqca güclü ekoloji faktorlardan biridir. İnsanın təsərrüfat fəaliyyəti prosesində orqanizmlərlə təbiət və növlər arasında minilliklər ərzində formalasılmış təbii qarşılıqlı əlaqələr əsaslı dəyişikliklərə məruz qalır.</p> <p>İnsan xam torpaqları becərərkən, meliorasiya tədbirləri həyata keçirərkən, məşələri qırarkən, otlaqlarda mal-qara otararkən, bataqlıqları qurudarkən və s. kimi təsərrüfat fəaliyyəti zamanı həşərata etdiyi qərəzsiz (məqsədsiz) təsirlər ekoloji ədəbiyyatda (U.A.Zaxvatkin) antropogen faktorlar adlandırılır. Antropogen faktorlar orqanizmlərə birbaşa deyil dolayısı və ya səbəb nəticə əlaqəsi ilə parçalanan ekoloji faktor kimi təsir göstərir. Bəzi ekoloji ədəbiyyatda insanın heyvan orqanizmlərinə o cümlədən həşərata etdiyi birbaşa təsirlər, məsələn, entomofaqların introduksiyası və iqlimə uyğunlaşdırılması, ziyanolu həşərata qarşı kimyəvi və bioloji mübarizə metodlarının tətbiqi və s. kimi məqsədli təsirlər antropik faktorlar adlandırılır.</p> <p>Su hövzələrinin tullantı sulardan mühafizəsi, onların resurslarından səmərəli istifadə edilməsi beynəlxalq əhəmiyyətli məsələlərdən biridir və günün ən aktual problemidir.</p> <p>Hövzələrin çirkənməsi əsasən sənaye, kənd təsərrüfatı və məişət tullantılarının su hövzələrinə buraxılması hesabına baş verir. Hövzələrdə çirkəndirici niaddələrin ekoloji təsiri orqanizm, populyasiya, biosenotik və ekosistem səviyyələrində baş verir.</p> <p>Su ekosistemləri <i>təbii</i> və <i>süni</i> çirkəndiricilərlə çirkənir.</p> <p>Oxu materialları</p> <p>1.Hümbətov Ə.M., Süleymanov İ.Ə. Onurğasız heyvanların ekologiyası, Bakı 2015, s. 152-182 2.Hümbətov Ə.M, Əliyeva M.Q. "Entomologiya və bitki mühafizəsi", Bakı-2015.343-349 s.</p>	+	2	21.05.20
15	Mövzu № 8. Faunaya kənar növlərin təsiri, introduksiya	+	1	28.05.20

	<p>Qısa icmali: İNTRODUKSİYA NƏDİR Bioloji mübarizə metodunun ən effektli üsulu başqa ölkələrdən introduksiya edilib iqlimə uyğunlaşdırılaraq imiqrant ziyanvericilərə qarşı istifadə edilməsidir. Bu sahədə ümumdünya miqyasında görkəmli müvəffəqiyyətlər əldə edilmişdir. Buna misal olaraq 1888-ci ildə Avstraliyadan ABŞ-a avstraliya şırımlı (novlu) yasticası (<i>Iceriya purchasi Mask.</i>) ilə mübarizə məqsədi ilə introduksiya edilmiş <i>Rodolia cardinalis</i> Muls. parabüzənini (şəkil 15) göstərmək olar.</p> <p>Ötən əsrin 70-ci illərindən sonra respublikamıza Komstok yasticası ilə mübarizə məqsədi ilə Yaponiyadan <i>Pseudaphucus malinus Gah.</i> minicisi, sitrus bitkilərinin ziyanvericisi olan unlu yastica ilə mübarizə üçün Sarı kokkofaqus (<i>Coccophagus qureyi Camp.</i>) paraziti introduksiya edilib iqlimə uyğunlaşdırılmışdır. Su ekosisteminə buna aid misallardan Mnemiopsisin rəqibi olan Beroyenin (<i>Beroe Ovata</i>) süni şəkildə Qara dənizə gətirilməsini göstərmək olar.</p> <p>Oxu materialları</p> <p>1.Hümbətov Ə.M., Süleymanov İ.Ə. Onurğasız heyvanların ekologiyası, Bakı 2015, s. 220-221</p> <p>2.Hümbətov Ə.M, Əliyeva M.Q. "Entomologiya və bitki mühafizəsi", Bakı-2015.342-358 s.</p>			
--	--	--	--	--

VI. Sərbəst işlərin mövzuları və təhvil vermə tarixləri:

NN	Mövzunun adı	Təhvil verilmə tarixi
1	Torpaq onurğasız heyvanların yaşayış mühiti kimi	
2	Qida onurğasız heyvanların həyatında ekoloji faktor kimi	
3	Onurğasız heyvanların populyasiyalarının ekologiyası	

VII. İmtahanın keçirilməsi forması - yazılı.

VIII. Semestr ərzində qiymətləndirmə və bal bölgüsü:

Balların maksimum miqdarı – 100 bal.

A) Semestr ərzində toplanan maksimum bal – 50

Dərsə davamiyyətə görə	10 bal
Tələbələrin sərbəst işinə (referat, prezентasiya, tədqiqat işi və s.) görə	10 bal

Məşgələ dərslərinin nəticələrinə görə	30 bal
---------------------------------------	--------

B) Semestr imtahani nəticəsinə görə - maksimum 50 bal

Hər biletde – 5 sual, hər suala – maksimum 10 bal verilir

Qeyd: Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır.

C) Semestr nəticəsinə görə qiymətləndirmə (imtahan və imtahana qədər toplanan ballar əsasında):

91 – 100 bal	əla	A
81 – 90 bal	çox yaxşı	B
71 – 80 bal	yaxşı	C
61 – 70 bal	kafi	D
51 – 60 bal	qənaətbəxş	E
51 baldan aşağı	qeyri-kafi	F

Müəllim: b.e.n., dos. Əliyev Saleh İltimas oğlu

İmza: 

Tarix: 05.02.2020